




FİZİKLİKDƏN LİRİKLİYƏ...

"Oqtay Rəcəbov təkcə Azərbaycanın deyil, bütün Qafqazın Kabalevskisidir".

Tofiq Quliyev



Oqtay Rəcəbov - 75

Bu il ölkəmizdə yubileyi qeyd olunan görkəmlı şəxsiyyətlərdən biri də tanınmış bəstəkar, alim və pedaqoq, Xalq artisti Oqtay Rəcəbovdur. Ömrünün 75-ci yıldızını fəth edan şəhər adımı Azərbaycan mədəniyyətində zəngin irs yaradıb, musiqisinin dərinliyi, fəlsəfi məzmunluğunu, incəliyi, dolğunluğu ilə xalqın üryayına yol təpib. O, yaradıcılığı boyu, demək olar ki, musiqinin bütün janrlarına müraciət edib. Üz tutduğu hər bir janrıñ dərinlikləriñ yivilənib, peşəkarmasına həyat verdiyi əsərlərdə öz dəstxatı ilə seçilib. Musiqi məktəbinin bitirdikdən sonra ilk ali təhsilini fizika ixtisası üzrə aldığıñi eşidəndə, yəqin ki, təaccübənlənəcəksiniz. Bu iki ixtisas arasında seçim etməkdə çatınlıq çəkən bəstəkar onu qatı şəkildə istiqamətləndirən məqam haqqında dərişir: "Günələrin birində Fikrat Əmirovla səhəbət zamanı dedim ki, aspiranturada oxuyuram və lazer şüaları ilə əlaqədar elmi iş yazıram, dissertasiyam xeyli hissəsinin hazır olmasına baxmayaraq, heç cü! laboratoriyyada otura bilmirəm. Fikrat Əmirov yararzafat-yaricidə belə cavab verdi: "Oqtay, siz fiziki atom bombası yaratmaqla dünyanın məhvini çalışırsınız, biz liriklər isə insanları gözallıya çəlb edirik. İndi özün fikirləş: hansından olmaq istəyirsin?

Məhz Fikrat Əmirovla olan bu söhbət musiqi sahəsini seçməyimə təkan verdi..."

Oqtay Rəcəbovun çoxşaxalı yaradıcılığına nəzər salsaq, burada uşaqlar üçün yazılmış əsərlərdən tutmuş, qəhrəmanlıq, məhabbat, vətənpərvərlik mövzulu irihaclı simfoniyaların, simfonik konsertlərin yer aldığıñi görərik. O, "Göyçək Fatma", "Xeyir və şər", "Dinqir szazım" və "Tıq-tıq xanım" adlı 4 uşaq operasının müəllifidir. Məhz "Göyçək Fatma" operası əsərindən 1992-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycan" kinostudiyası tərəfindən respublikamızda ilk dəfə olaraq 45 dəqiqəlik cizgi-opera çəkilib.

"Bəstəkarı populyar edən mahnılar iddir, cünki mahnı xalqa daha yaxın bir janıdır" sözlerinin müəllifi də Oqtay Rəcəbovdur. Bəlkə elə bu səbəbdəndir ki, bəstəkarın adını eşidərən hər birimizin ağılına onun dillər azbəri olan, korifey sənətkarlarımız Güləga Məmmədov, Söyüd Ələkbərova, Zeynab Xanlırova, Mirzə Babayev, Elmira Rəhimova, Yalçın Rzazadə, Flora Kərimova və başqları tərəfindən ifa olunan, xalqın sevərək dinlədiyi "Anam Azərbaycan", "Nağmələr", "Necə unudum sonı", "Daha nə istərsən", "Zəfəran" və sair mahnıları galır.

Irihaclı əsərləri arasında operalar, operettalar, 7 simfoniya, fortepiano və simfonik orkestr üçün yazılmış konsertlər, violonçel və simfonik orkestr üçün yazılmış konsert və digər bir çox əsərlər xüsusi yer tutur. 1976-ci ildə kapella xoru üçün yazdıgı "Segah" muğamında "Cığ-cığa", "Turacı", "Xalabacı", "Şalaxo", "Brilyant", "Darcı" və sair Azərbaycan xalq rəqsələrini məhərətlə işləmişdir.

Görkəmlı bəstəkarımız 20-dən artıq filmə və televiziya tamaşasına musiqi bastalayıb. Bunların sırasında "Ağ atlı oğlan", "Har şey yaxşılaşdırır", "Sandən xəbərsiz" və digərlərinin adlarını qeyd etmək olar. Müsahibələrinin birində bəstəkar "Atatürk" operası üzərində işlədiyini və son dövrə yazdıgı İsa peyğəmbərə həsr

olmuş "Ülvi məhabbat" baletinin Amerika Birleşmiş Ştatlarında sahneləşdiriləcəyini bildirmişdi.

Ölkənin ictimai, siyasi, mədəni hayatında baş verən hadisələr Oqtay Rəcəbovun yaradıcılığından da yan ötməyib. Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrəti siyasetçi, ulu öndər Heydər Əliyevə həsr etdiyi "Heydər" oratoryası bəstəkarın şah əsərlərindən sayılır. Dahi şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının qurulmasında və inkişafı yolunda göstərdiyi misilsiz xidmətlər oratoryanın zəngin musiqisində ustalıqla əks olunur. Bundan əlavə, vətənpərvərlik mövzusuna da müraciət edən bəstəkarın Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevə ithaf yazdıgı "Çingiz" simfoniya-rekviyemi öz dərin fəlsəfi məzmunu ilə hər bir azərbaycanlı vətəna, torpağa məhabbat, qəhrəmanlıq, mərdlik, qorxmazlıq hissələri aşılıy়ar.

Oqtay Rəcəbovun fəaliyyətində bəstəkarlıqla yanaşı, elmi-tədqiqat işləri də xüsusi bir sahəni təşkil edir. 1984-cü ildə namizədlilik, 1992-ci ildə isə doktorluq dissertasiyalarının müdafiəsindən sonra professor elmi titulunu alıb. Həmçinin 2009-cu ildən Rusiya Pedaqozi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Azərbaycan müsəvir musiqi pedaqogikasının əsasını qoyan Oqtay Rəcəbov bu sahada 1992-ci ildə Zaqafqaziyada ilk pedaqozi elmlər doktoru olub.

Professorun respublika incəsanat Gimnaziyasına rəhbərlik etdiyi 1992-2001-ci illərdə təhsil ocağında əsaslı dəyişikliklər baş verib. Yüksek təşkilatlılıq, gərgin əməyi və zəhəmti nticəsində bu məktəbin şəhərətə ölkəmizdə və onun hüdudlarından kanadara geniş əks-səda doğurur. Oqtay müellimin rəhbərliyi dövründə gimnaziyanın şagirdləri Yaponiyada, Amerika Birleşmiş Ştatlarında, Rusiyada, Fransada, İranda, İngilterədə və digər ölkələrdə beynəlxalq müsabiqə və festivalarda yüksək nticələr göstərərək vətənə diplom, qran-pri və digər nüfuzlu mükafatlarla dönüblər.

O.Rəcəbov çoxlu sayıda dərsliklər, metodik vəsaitlər, antologiyalar, programlar, müntəxəbatlar müəllifidir. Bu vəsaitlərdən o hazırladı uşaqlı musiqi məktəblərində, musiqi kolleclərində, həmçinin musiqi yönümlü ali təhsil müəssisələrində geniş istifadə olunur.

2009-cu ildə Azərbaycan Televiziya və Radio verilişləri QSC-nin "Azərbaycantelefilm" yaradıcılıq birliyi bəstəkarın həyat və yaradıcılığı haqqında "Bəstəkar Oqtay Rəcəbov" adlı sənədlü film çəkməsidır. Bun-



Böyük arzularla yaşıyan balaca Oqtay

dan əlavə, Rauf İmanov bəstəkar haqqında kitab, broşür, həmçinin məqalələr yarış. Oqtay müellimin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Dövlət Televiziyasi "Məktəbilərin musiqi klubu" adlı maraqlı bir veriliş yaranıb. Verilişdə aparıcı qismində iştirak edən Oqtay Rəcəbov "Məktəbilərin musiqi klubu"nun məşğələlərində aktual mövzulardan səhəbət aşağlaq verilişə tanınmış musiqiçiləri (F.Əmirov, B.Mansurov, V.Mustafazadə və b.) davət edir, romans, aria, duet və sair janrların bədii-estetik mahiyyəti, bunların musiqi-ifafıqlı sənətdəki rolu haqqında müzakirələr aparırı. Bu gün də gərkəmlili bəstəkarın yaradıcılığı gənc nəsillər, musiqiçilər üçün örnek hesab olunaraq onlar tərəfindən elmi işlərdə, məqalələrdə araşdırılır.

"1974-cü ildən Bəstəkarlar İttifaqının üzvü olan Oqtay Rəcəbovun yaradıcılıq fəaliyyəti daim dövlətimiz tərəfindən diqqət mərkəzində olmuş və yüksək qiymətləndirilmişdir. O, müxtəlif illərdə bir çox mükafat və fəxri adlara layiq görürlər. Bunların içarısında "Təraqi" medalı, Prezidentin fərdi təqəußdüsü, Azərbaycan Respublikasının Əməkdar incəsanat xadimi, Xalq artisti kimi yüksək əhəmiyyətli mükafatlar yer alır.



Növbəti əsər üzərində işləyərkən...

Cari ilin oktyabr ayında görkəmlili sənətkarın 75 illiyi münasibətilə yubiley gecəsi Mədəniyyət və Turizm Nazirliyi və Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə gerçəkləşdi. Tədbirdə bəstəkarın bir-birindən maraqlı əsərləri həmişə olduğu kimi bu dəfə də dinləyicilərin zövqünü oxşadı.

Daim axtarışda olan Oqtay Rəcəbov bu gün də yorulmadan sənət və elmi fəaliyyətlə məşğuldur. Biz də öz növbəmizdə dəyərli insan, gözəl bəstəkar, professor Oqtay Rəcəbovu 75 yaşlı münasibətilə samimi-qəlbənə tabrik edir, ona cansaqlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıraq! ♦

Elmira Hümbatova,
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı